

HƏMİDOV ŞÜKÜR NƏRİMAN OĞLU



Həmidov Şükür 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində doğulmuşdur. 1982-ci ildə Şükür Başarat kənd orta məktəbində dərsə başlayıb. 1990-cı ildə 8-ci sinfi qurtarıb və həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olmuş, məktəbi 1993-cü ildə bitirmişdir. Həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş və 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirmişdir. Məktəbi bitirərkən ona “kiçik leytenant” hərbi rütbəsi verilmişdir. Bundan sonra onun təyinatı Naxçıvan Muxtar Respublikasına verilir və orada tağım komandiri, sonra batalyon komandiri təyin edilir. Təhsilini artırmaq üçün Hərbi Akademiyaya imtahan verir və qəbul edilir. Akademiyanı bitirdikdən sonra Cəlilabad rayonunun Göytəpə kəndində işləməyə başlayır. Ona 20.06.1997-ci ildə “leytenant”, 30.06.1999-cu ildə “baş leytenant”,

30.06.2002-ci ildə “kapitan”, 30.06.2005-ci ildə “mayor”, 30.06.2010-cu ildə “polkovnik-leytenant” hərbi rütbələri verilmişdir. Eyni zamanda Şükür Həmidov 26 iyun 2005-ci il tarixli əmrlə “Qüsursuz xidmətə görə III dərəcəli” medal, 25 iyun 2010-cu ildə “Qüsursuz xidmətə görə II dərəcəli” medal, 22 iyun 2012-ci ildə “Hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli” medal, 26 iyun 2015-ci ildə isə “Qüsursuz xidmətə görə I dərəcəli” medal ilə təltif edilmişdir. 2016-cı ildə Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsində xüsusi şücaət və qəhrəmanlıq göstərmişdir. 4 gün davam edən döyüş Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli 1966 nömrəli Sərəncamı ilə Həmidov Şükür Nəriman oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. 10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Polkovnik Şükür Həmidov Beyləqan rayonunda “N” saylı hərbi hissədə korpus komandirinin müavini işləyib. II Qarabağ müharibəsi zamanı Şükür Həmidov döyüşlər başladığı andan etibarən ön xətdə olmuş və 23 oktyabr 2020-ci ildə doğma rayonu olan Qubadlı uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək şəhid olmuşdur. Milli Qəhrəman II Fəxri Xiyabanda dəfn olunmuşdur. Ailəli idi. 2 övladı yadigar qalıb.